


Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir

Zəngin Adam, Kasıb Adam



Müəllif: Edward Hughes
İllüstrasiya edən: Alastair Paterson; M. Maillot; Lazarus
Uyğunlaşdırın: M. Maillot; Sarah S.
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2020 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.

İsa bəzi din rəhbərlərinin pulu Allahdan daha çox sevdiklərini bilirdi. O, iki adamın başına nə gəldiyini və Allahsız zənginliyin nə üçün lazımsız olması haqda danışdı. Göylərdəki Allahla olan həyatı var-dövlətlə almaq olmaz.



Çox bahalı və gözəl paltarları olan zəngin bir adam var idi. O, padşah kimi geyinirdi.




3

Zəngin adam həmçinin çox yaxşı qidalanırdı. Onun hər yeməyi böyük ziyafət kimi olurdu. Onun o qədər pulu var idi ki, səhər, günorta, axşam yeməyi və ya yüngül qəlyənaltı üçün ürəyi istədiyi hər bir şeyi ala bilərdi.




4

Zəngin adamın evinin darvazası yanında kasıb, xəstə, ac bir dilənçi uzanmışdı. Onun adı Lazar idi.



5

Kasıb Lazarın bütün bədənini yara içində idi. Yəqin ki, onun xəstəliyi var idi. Ola bilər ki, başqaları tərəfindən döyülməkdən bədənində çapıqlar və göyərmiş yerlər var idi. Bəlkə onun bədənində irinli çibanlar da var idi, çünki onun süd, tərəvəz, yaxud ət kimi yaxşı qidası yox idi.




6

Lazar yemək həsrətində idi. O, zəngin adamın süfrəsindən tökülən qırıntıları arzulayırdı.




7

Sahibsiz itlər bəzən kasıb və köməksiz dilənçinin ətrafında dolaşırdı. Onu iyləyir və yaralarını yalayırdılar. Belə görünür ki, heç kim Lazarın acından ölməsinə fikir vermirdi.



8

Bir gün səhər
Lazar yuxudan
oyanmadı.
Aclıq çəkən,
tənha və kasıb
dilənçi bu
həyatı tərk
etdi. Lazar
öldü.



9

Lazar öldüyü an onun üçün
sevinc başladı. İsa mələklərə dedi
ki, onu İbrahimin yanına aparsınlar.
Allah Lazara təsəlli verdi.




10

Zəngin adam da öldü. Bütün
var-dövləti, zənginliyi onun
həyatını xilas edə bilmədi.
Ölüm gələndə heç kim bunun
qarşısını ala bilmədi.



11

Zəngin adamı dəfn etdilər. Ola bilsin ki, bu, böyük dəfn idi.
Bəlkə insanlar zəngin adamı ağıllı və uğurlu olduğuna görə
alqışlayırdılar. Lakin onların alqışları ona kömək
etmədi. Zəngin adam cəhənnəmdə idi.




12

Zəngin adam cəhənnəmdə fəryad etdi: “Ey İbrahim ata,
mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya
batırıb mənim dilimi sərinlətsin, çünki mən bu od-alov
içində əzab
çəkirəm”.



13

İbrahim ona xatırlatdı: “İndi
Lazar təsəlli tapır, amma sən
əzab çəkirən. Heç kim səninlə
bizim aramızdakı dərin
uçurumu keçə bilməz”.



14

Zəngin adam yalvardı: “Lazarı göndər mənim beş qardaşıma xəbərdarlıq etsin”.
“Onların da bu yerdə əzab çəkmələrini istəmirəm”.




15

İbrahim cavab verdi: “Sənin qardaşlarında Allahın Sözü var”. Əgər beş qardaş Müqəddəs Kitaba iman etmədilər, onda əgər Lazar ölüldən dirilsə də inanmazlar.



16

İsa zəngin adam və Lazarın hekayəsini bitirəndə, ola bilsin ki, din rəhbərləri özlərinə sual verdilər: “Mən zənginliyi Allahdan daha çox sevirəmmi?” İndi onlar, əgər Allahın Sözüne diqqət yetirməsələr nə baş verəcəyini bildirdilər.



17

Zəngin Adam, Kasıb Adam

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Luka 16

“Kəlamının açıqlanması nur saçır”.
Məzmur 119:130

18

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevdi ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondən günahlarını bağışlamasını dilərsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

20

Son

44

60

19